

Dövlət Radiotezliklər İdarəsinin 2022-ci il audit edilmiş maliyyə hesabatlarının qısa icmalı

Dövlət Radiotezliklər İdarəsinin (bundan sonra “İdarə”) gəlirləri əsasən radiotezliklərdən istifadəyə görə formalaşır və 2022-ci ildə əsas fəaliyyətdən gəlirlər 2021-ci ilə müqayisədə 14% artaraq **17.7 milyon manata** çatmışdır. İdarənin xərclərində isə azalma baş vermişdir. Beləki ümumilikdə 2022-ci ildə çəkilmiş xərclər 2021-ci ilə nisbətə **1 milyon manat** azalaraq **8.3 milyon manat** olmuşdur. Nəticədə 2022-ci ildə İdarə mənfəətini 80% artırmış və **7.8 milyon manat** mənfəət əldə etmişdir ki, bu da ötən illə müqayisədə **3.5 milyon manat** çoxdur.

Dövlət Radiotezliklər İdarəsinə 2022-ci ildə ölkə miqyasında əhəmiyyətli tədbirlərin təşkili üçün dövlət büdcəsindən **4.5 milyon manat** vəsait ayrılmış və müvafiq olaraq həmin ildə də təyinatı üzrə istifadə edilmişdir.

2022-ci ildə İdarənin əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri 2021-ci ilə müqayisədə 2 dəfədən çox artaraq **14.4 milyon manat** təşkil etmişdir. Həmin məbləğ 2021-ci ildə **6.3 milyon manat** olmuşdur.

MÜSTƏQİL AUDİTORUN HESABATI

Dövlət Radiotezliklər İdarəsinin İdarə Heyətinə:

Rəy

Biz, Dövlət Radiotezliklər İdarəsinin (bundan sonra "İdarə" adlandırılacaq) 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixlərdə başa çatan il üzrə məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin təsviri və digər izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları İdarənin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə həmin tarixlərdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından düzgün əks etdirir.

Rəy üçün Əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə Hesabatlarının Auditinə görə Auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar üzrə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının mühasiblər üçün dərc etdiyi "Etika məcəlləsinin" (MBESŞ məcəlləsi) tələblərinə uyğun olaraq İdarədən asılı deyilik və biz digər etik öhdəliklərimizi və MBESŞ məcəlləsinin tələblərini yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə Hesabatlarına görə Rəhbərliyin və İqtisadi Subyektin İdarə Edilməsinə Cavabdeh olan Səlahiyyətli Şəxslərin Məsuliyyəti

Rəhbərlik bu maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladığı zaman, rəhbərlik İdarəni ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik İdarənin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər İdarənin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət edilməsinə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətalər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətalər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətalər nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- İdarənin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtlə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında idarənin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər idarənin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veriririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

İdarənin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilməyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatında təsvir edirik.

23 iyun 2023-cü il
Bakı, Azərbaycan Respublikası


UHY AUDIT LLC



Dövlət Radiotezliklər İdarəsi
Maliyyə Vəziyyəti haqqında Hesabat
(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il (yenidən təqdim edilmiş)
Aktivlər			
Uzunmüddətli aktivlər			
Binalar, avadanlıqlar və qeyri-maddi aktivlər	7	5,609,792	6,334,009
Cəmi uzunmüddətli aktivlər		5,609,792	6,334,009
Cari aktivlər			
Ticarət və digər debitor borcları	8	1,114,918	958,867
Əlaqəli tərəflərdən alınacaq vəsaitlər	9	-	388,749
Avans ödənişləri	10	148,174	77,948
Cari mənfəət vergisi aktivi	20	687,031	-
Digər aktivlər	11	683,116	277,682
Pul vəsaitləri və onların ekvivalentləri	12	2,776,681	5,797,799
Cəmi cari aktivlər		5,409,920	7,501,045
Cəmi aktivlər		11,019,712	13,835,054
Öhdəliklər və kapital			
Cari öhdəliklər			
Ticarət və digər kreditör borcları	13	3,431,597	558,426
Müqavilə öhdəlikləri	15	1,718,128	66,652
Cari mənfəət vergisi öhdəliyi	20	-	570,019
Cəmi cari öhdəliklər		5,149,725	1,195,097
Kapital			
Nizamnamə kapitalı	14	16,019,900	16,019,900
Dövlət büdcəsi ilə hesablaşmalar	14	1,729,406	1,729,406
Yığılmış zərər		(11,879,319)	(5,109,349)
Cəmi kapital		5,869,987	12,639,957
Cəmi öhdəliklər və kapital		11,019,712	13,835,054

23 iyun 2023-cü il tarixində Rəhbərlik adından təsdiq edilmiş və imzalanmışdır.



İlham Əhədov
İdarə rəisi

Aslan Məcidov
Maliyyə departamentinin müdiri

Dövlət Radiotezliklər İdarəsi
Məcmu Gəlirlər haqqında Hesabat
(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2022-ci il tarixində bitən il	31 dekabr 2021-ci il tarixində bitən il (yenidən təqdim edilmiş)
Gəlir	15	17,708,573	15,474,823
Xidmətlərin dəyəri	16	(4,001,722)	(4,612,315)
Ümumi gəlir		13,706,851	10,862,508
İctimai tədbirlərin təşkil edilməsi üçün əldə edilmiş vəsaitlər		4,450,000	-
İctimai tədbirlərin təşkil edilməsinin dəyəri	17	(4,450,000)	-
Digər gəlir	18	-	1,000
Dəyərsizləşmə üzrə ehtiyat ayırmaları	8,10	(6,784)	(467,095)
İnzibati və digər əməliyyat xərcləri	19	(4,277,866)	(4,591,023)
Əməliyyat gəliri		9,422,201	5,805,390
Məzənnə fərqi yaranan xalis zərər		11,277	(1,590)
Mənfəət vergisindən əvvəl mənfəət		9,433,478	5,803,800
Mənfəət vergisi xərci	20	(1,661,953)	(1,508,568)
İl üzrə mənfəət		7,771,525	4,295,232
Digər məcmu gəlir		-	-
İl üzrə cəmi məcmu gəlir		7,771,525	4,295,232

23 iyun 2023-cü il tarixində Rəhbərlik adından təsdiq edilmiş və imzalanmışdır.



İlham Əhədov
İdarə rəisi

Aslan Məcidov
Maliyyə departamentinin müdiri

Dövlət Radiotezliklər İdarəsi
Kapitalda Dəyişikliklər haqqında Hesabat
(Azərbaycan Manatı ilə)

	Nizamnamə kapitalı	Dövlət büdcəsi ilə hesablaşmalar	Yığılmış zərər	Cəmi kapital
1 yanvar 2021-ci il tarixinə (yenidən təqdim edilmiş)	16,019,900	1,723,524	(6,101,790)	11,641,634
İl üzrə cəmi ümumi gəlir	-	-	4,295,232	4,295,232
Dövlət büdcəsinə təqdim edilmiş pul vəsaitləri	-	-	(3,302,791)	(3,302,791)
Digər dövlət müəssisələri tərəfindən köçürülmüş qeyri-pul vəsaitləri	-	5,882	-	5,882
31 dekabr 2021-ci il tarixinə (yenidən təqdim edilmiş)	16,019,900	1,729,406	(5,109,349)	12,639,957
İl üzrə cəmi ümumi zərər	-	-	7,771,525	7,771,525
Dövlət büdcəsinə təqdim edilmiş pul vəsaitləri	-	-	(14,495,061)	(14,495,061)
Digər dövlət müəssisələrinə köçürülmüş qeyri-pul vəsaitləri	-	-	(46,434)	(46,434)
31 dekabr 2022-ci il tarixinə	16,019,900	1,729,406	(11,879,319)	5,869,987

23 iyun 2023-cü il tarixində Rəhbərlik adından təsdiq edilmiş və imzalanmışdır.




İlham Əhədov
İdarə rəisi


Aslan Məcidov
Maliyyə departamentinin müdiri

Dövlət Radiotezliklər İdarəsi
Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat
(Azərbaycan Manatı ilə)

Qeyd	31 dekabr 2022-ci il tarixində bitən il	31 dekabr 2021-ci il tarixində bitən il (yenidən təqdim edilmiş)
Əməliyyat fəaliyyəti ilə bağlı pul axını		
Mənfəət vergisindən əvvəl mənfəət	9,433,478	5,803,800
Aşağıdakılar üzrə düzəlişlər:		
Köhnəmə xərcləri	7 1,084,364	1,271,236
Binalar, avadanlıqlar və qeyri-maddi aktivlərin silinməsi	7 29,206	135,207
Dəyərsizləşmə üzrə zərər üçün ehtiyat ayrırmaları	8,10 6,784	467,095
Məzənnə fərqiindən yaranan zərər	(11,277)	1,590
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul axını	10,542,555	7,678,928
Əməliyyat aktivlərində (artım)/azalma:		
Ticarət və digər debitor borcları	8 (166,359)	594,473
Əlaqəli tərəflərdən alınacaq vəsaitlər	9 402,951	(388,749)
Təqdim edilmiş avanslar	10 (80,904)	631,174
Digər aktivlər	11 (405,436)	(1,172,003)
Əməliyyat öhdəliklərində artım/(azalma):		
Ticarət və digər kreditor borcları	13 2,412,168	(505,171)
Müqavilə öhdəlikləri	15 1,651,476	(581,512)
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul axını	14,356,451	6,257,140
Ödənilmiş mənfəət vergisi	(2,458,000)	(1,637,635)
Əməliyyatlardan əldə edilən pul	11,898,451	4,619,505
İnvestisiya fəaliyyəti ilə bağlı pul axınları		
Əmlak, avadanlıq və qeyri-maddi aktiv maddələrinin əldə edilməsi	7 (435,785)	(498,248)
İnvestisiya fəaliyyətinə yönəldilmiş xalis pul axını	(435,785)	(498,248)
Maliyyə fəaliyyəti ilə bağlı pul axınları		
Dövlət büdcəsinə ödənilmiş pul vəsaitləri	(14,495,061)	(3,167,102)
Maliyyə fəaliyyətinə yönəldilmiş xalis pul axını	(14,495,061)	(3,167,102)
Xarici valyuta məzənnəsindəki dəyişikliklərin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri	11,277	(1,590)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis (azalma) /artım	(3,021,118)	952,565
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	12 5,797,799	4,845,234
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	2,776,681	5,797,799

23 iyun 2023-cü il tarixində Rəhbərlik adından təsdiq edilmiş və imzalanmışdır.




Aslan Məcidov
Maliyyə departamentinin müdiri